

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
və
BELARUS RESPUBLİKASI DÖVLƏT ELM VƏTEKNOLOGİYA KOMİTƏSİ
arasında
MÜŞTƏRƏK LAYİHƏ üçün

ƏRİZƏ FORMASI

Bölmə 1: Ümumi məlumat

Layihənin tam adı <i>Rus dilində</i> <i>Azərbaycan dilində</i>
Layihənin müddəti: <i>Başlanması:</i> <i>Bitməsi:</i>
Tədqiqat sahəsi: <i>(Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş ixtisasların nomenklaturası siyahısından seçilməlidir*)</i>
Açar sözlər: <i>(Layihə təklifinin tam məzmununu ifadə edən 6 söz və ya söz birləşməsindən çox olmamaq şərtilə, onları ayırmaq üçün nöqtə-vergül “;” istifadə edilməlidir)</i>
Xülasə: <i>(Məzmun, məqsəd, elmi ideya, gözlənilən nəticələr, elmi və praktiki əhəmiyyəti əks etdirməlidir, 0,5 səhifədən çox olmamalıdır)</i>
Layihənin məqsəd və vəzifələri:
Layihənin təsviri: <i>(Təklif olunan layihənin dəqiq mövzusu təsvir edilməlidir. Elmi işin ədəbiyyat icmalının tənqidi və müqayisəli qısa xülasəsini, innovativ xarakterini, konsepsiyasını təqdim edilməlidir)</i>
İş planı: <i>(Tədqiqat planı və mərhələləri göstərilməlidir)</i>
Layihənin praktiki əhəmiyyəti:
Təklif olunan yeniliklərin işlənilməsi və tətbiqi zərurətinin əsaslandırılması: <i>(Layihə çərçivəsində inkişaf və tətbiq üçün təklif olunan əsas yeniliklər, onların prinsipliyi və rəqabət qabiliyyətliliyinin, ekoloji və digər göstəricilərə, həmçinin beynəlxalq standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi)</i>
Sosial-iqtisadi səmərəliliyin proqnozu: <i>(Mühüm dövlət (sektorlar və region üzrə) problemlərinin həlli yollarının qiymətləndirilməsi, həmçinin layihənin həyata keçirilməsi üzrə səmərəliliyin proqnoz göstəriciləri daxil edilməklə, təqdim edilən layihənin sosial-iqtisadi səmərəliliyinin proqnozlaşdırılması).</i>
Patentləşdirmə haqqında məlumat: <i>(Layihə çərçivəsində yeniliklərin patentləşdirilməsi (yerli və xarici) üzrə planlar qeyd edilməlidir (nəzərdə tutulduğu təqdirdə patentləşdirmənin həyata keçiriləcəyi ölkə, patentin texmini adı və müraciət tarixi göstərilməlidir)</i>
Əqli mülkiyyət hüquqları: <i>(Əqli mülkiyyətin müdafiə forması, lisenziya müqaviləsi, patent, patent üçün müraciət, nou-hau və s. göstərilməlidir)</i>
Mümkün risklərin analizi: <i>(Layihənin həyata keçirilməsi zamanı mümkün olan risklər haqqında məlumat, onların qarşısının alınması və mümkün problemləli situasiyaların aradan qaldırılması yolları qeyd edilməlidir)</i>

* http://www.aak.gov.az/ixt_nomen.pdf

Bölmə 2. İş planı

İllər	Azərbaycan tərəfi üçün iş planı
2018	
2019	

Bölmə 3. İştirakçılar

Layihənin koordinatorları (Azərbaycan) *(CV əlavə olunmalı)*

Soyadı, adı, atasının adı:

İnstitut

İnstitutun ünvanı

Vəzifəsi:

Əlaqə (telefon, elektron ünvan):

Layihənin koordinatorları (Belarus) *(CV əlavə olunmalı)*

Soyadı, adı, atasının adı:

İnstitut

İnstitutun ünvanı

Vəzifəsi:

Əlaqə (telefon, elektron ünvan):

Layihədə iştirak edən elmi əməkdaşlar (Azərbaycan): *(Hər bir tədqiqatçı haqqında məlumat göstərilməli, CV əlavə olunmalıdır)*

Soyadı, adı, atasının adı:

İnstitut

İnstitutun ünvanı

Vəzifəsi:

Layihədə iştirak edən elmi əməkdaşlar (Belarus): *(Hər bir tədqiqatçı haqqında məlumat göstərilməlidir)*

Soyadı, adı, atasının adı:

İnstitut

İnstitutun ünvanı

Vəzifəsi:

Gənc alim və tələbələrin iştirakı: *(Əgər varsa, qeyd olunmalıdır)*

İştirakçıların elmi təcrübəsi və onların layihədə iştirakı:

Layihənin koordinatoru (Azərbaycan) Soyadı, adı, atasının adı	Tarix və imza
Elmi-tədqiqat müəssisəsinin rəhbəri Soyadı, adı atasının adı Əlaqə (telefon, elektron ünvan):	Tarix və imza
Layihənin koordinatoru (Belarus) Soyadı, adı atasının adı	Tarix və imza
Elmi-tədqiqat müəssisəsinin rəhbəri Soyadı, adı atasının adı Əlaqə (telefon, elektron ünvan):	Tarix və imza

Bölmə 4. Ezamiyyət planı (Layihənin həyata keçirilməsi ilə əlaqədar hər il (2018-2019) üçün Belarusa səfər proqramı təsvir edilməli, iştirakçıların səfərlərinin sayları qeyd olunmalıdır)

Tarix (il / ay / gün)
Müddəti (..... tarixdən tarixə kimi)
Tədqiqat proqramı: (Ezamiyyət müddəti ərzində tədqiqat planı)
İştirakçıların sayı

Bölmə 5. Büdcə (Tələb olunan maliyyənin məbləği – 40 000 AZN-ə qədər)

Bölmə 5.1. Ezamiyyətlər*

İllər	Ezamiyyətlər, günlərin sayı (Belarusda)	Ezamiyyətlər, günlərin sayı (yerli)	Ezamiyyət xərcləri, AZN	Yaşayış xərcləri, AZN	Gündəlik xərclər, AZN
2018					
2019					

*Ümumi məbləğ layihə büdcəsinin ümumi məbləğinin 10%-dən çox olmamalıdır.

Bölmə 5.2. Avadanlıq və digər xərclər

İllər	Avadanlıqlar*	Digər xərclər
2018		
2019		

* Ümumi məbləğ layihə büdcəsinin ümumi məbləğinin 35%-dən çox olmamalıdır.

Bölmə 5.3. İştirakçıların əmək haqqı

İllər	İştirakçıların adı, soyadı, atasının adı	Aylıq əmək haqqı, AZN
2018	1. 2. 3. 4.	
2019	1. 2. 3. 4.	